

*Hamlet İsaxanlı*

**Siyasi liderlər və ictimai-siyasi ideallar.**

## MƏMMƏD ƏMİN RƏSULZADƏ

M.Ə.Rəsulzadə - haqqında danişılan, yazılıan, son 15-20 ildə isə Azərbaycan, Amerika, Avropa və siya tarixçiləri və publisistləri tərəfindən, yəqin ki, ən çox öyrənilən siyasi xadim. Geniş əhatəli siyasi liyyətlə yanaşı milli azadlıq hərəkatı haqqında çoxsaylı analitik xülasələr müəllifi olan siyaset tarixçisi. Ərbaycanda, İranda, Türkiyədə və Avropada qəzet və dərgilərdə çalışan naşir, redaktor, fəal və bariz jurnalist. Azərbaycan və Şərqi ədəbiyyatına aid orijinal əsərlər yazmış ədəbiyyatçı və nəhayət, rüçi və tərcüməçi.



### Məmməd Əmin Rəsulzadə

Böyük siyaset adamları olan Əli bəy seynzadə (1864-1940), Əhməd Ağaoğlu (Ağayev) (1869-1939), Nəriman Nərimanov (1870-1925), Məmməd (Məhəmməd) Əmin Rəsulzadə (1884-1955) həm də yazib-yaradan mütəfəkkir insanlar idi. Mərdan bəy Topçubaşovu (1865-1934) da bu aya daxil edib, digər onlarla görkəmli asətçilərin əməyini və millət qarşısında mətlərini qətiyyən azaltmadan deyə bilərik ki, bu **yüklək beşlik** 20-ci yüzilliyin birinci rübündə siyasi hiti formalasdırıban və ictimai-siyasi cərəyanları qamətləndirən gücə və nüfuza malik olmuşdur.

N.Nərimanov istisna olmaqla, onlar həmin yüzilliyin ikinci rübündə də qismən fəaliyyətdə olmuş, M.Ə. Rəsulzadə isə əsrin ikinci yarısına da qədəm qoymuşdur. Bu beşlik həmçinin Türk dünyasında, müsəlman Şərqində, Rusiya və qismən Avropada tanınmış, siyasi həyata yaradıcı təsir etmişdir.

Siyasi plüralizmin bərqərar ola bilmədiyi, hakimiyyət uğrunda mübarizənin ölüm-dirim davasına çevrildiyi, sözləri və hərəkəti arasında ziddiyyətlərin dayandığı sovetləşmə dövründə zamanın bu böyük burulğanı içində böyük siyasi liderlərə öz vətəni Azərbaycanda yaşamaq, çalışmaq və ölmək qismət olmadı. Əvvəlcə Ə.Ağaoğlu (1908) və Ə.Hüseynzadə (1910), Azərbaycan sovetləşmə ərəfəsində olarkən Ə.Topçubaşov və M.Ə.Rəsulzadə, bir qədər sonra isə N.Nərimanov Azərbaycandan ayrılmış oldular. Topçubaşov Parisdə, Ə.Hüseynzadə, Ə.Ağaoğlu və M.Ə.Rəsulzadə Türkiyədə, Nərimanov Moskvada dünyalarını dəyişib torpağa qovuşdular.

İctimai-siyasi ideallar ədəbi və siyasi liderlərin fəaliyyəti və yaradıcılığının məhsuludur.

Biz burada geniş mənada **ədəbi-ictimai-siyasi** həyatın deyil, başlıca olaraq **siyasi** həyatın, siyasi hərəkatın liderləri haqqında söhbət açırıq. Nəcəf bəy Vəzirov, Cəlil Məmmədquluzadə, Sabir, Üzeyir bəy Hacıbəyov, Əbdürəhim bəy Haqverdiyev və digər

**Əhməd bəy Ağayev**

tanınmış yaziçi və sənət adamları, şübhəsiz ki, ictimai-siyasi həyata böyük təsiri olan insanlar idı, sadəcə, ədəbiyyat və mədəniyyət xadimləri, bəzi istisnalarla, siyasətlə bilavasitə məşgül olmurdular; Üzeyir bəyin «İttihad» partiyasında, Y.V.Çəmənzəminlinin və gənc Cəfər Cabbarlıının «Müsavat»da fəaliyyəti bu istisnalara aiddir. Ümimiyyətlə desək, hər iki sahəni, siyaseti və yaziçılıq fəaliyyətini özündə eyni dərəcədə birləşdirmək işində N.Nərimanov daha müvəffəq hesab etmək olar.

20-ci yüzilliyin əvvəllərində ictimai-siyasi həyatın əsas müzakirə mövzuları hansılar idı? Siyasi fəallığa qida verən əsas ideyalar nədən ibarətdi?

A.Bakıxanovun yaradıcılığında hiss olunacaq dərəcədə iz buraxan, M.F.Axundzadə (Axundov) tərəfindən əsaslandırılan və təbliğ olunan, Həsən bəy Zərdabinin böyük önəm verdiyi **avropalaşma** (və ya, tam üst-üstə düşməsə də, **müasirləşmə**) fikri, Cəmaləddin Əfqani, Ə.Hüseynzadə və gənc Ə.Ağaoğlunun irəli sürdükəri İslam mədəniyyətinin üstün rolu və ya **islamllaşma**, M.F.Axundzadənin yaradıcılığı ilə (şəxsi fikirləri ilə deyil!) və digər türkdilli yaziçı və publisistlərin əməyi ilə hazırlanın, Ə. Hüseynzadə, Z.Gökalp və Ə. Ağaoğlu və başqları tərəfindən əsaslandırılan və inkişaf etdirilən **türkçülük...**

Birinci rus inqilabı ərəfəsində beyinlərdə dolaşan ən populyar cərəyan tezliklə aparıcı ictimai

ideyaya çevrilən **sosial-demokrat** hərəkatı oldu. Bu hərəkatın liderləri N.Nərimanov və M.Rəsulzadə idi. Bir tərəfdə isə yaziçi, şair və publisistlərin yavaş-yavaş arenaya çıxarmağa başladığı yeni düşüncə - azərbaycanlıq boy göstərirdi. Mirzə Cəlil, Ü.Hacıbəyov bu cərəyanın ən görkəmli nümayəndələri idı. Onların həyat və yaradıcılığından qırmızı xətlə keçən bu fikrin parlaq nümayishi kimi «Anamın kitabı» və «O olmasın, bu olsun»u yada salmaq kifayətdir. Əlbəttə, A.Bakıxanov, M.F.Axundov, Həsən bəy Zərdabi kimi mütəfəkkirlərin böyük ciddiyətlə irəli sürdükəri, adları çəkilən və çəkilməyən dəyərli ziyalılarımızın məslək və amalına çevrilən **maarifçilik** hərəkatı xüsusi mövzudur və xüsusi diqqət tələb edir. Cəmiyyətin inkişafı haqqında düşünəndə, geriqləmişlərin aradan qaldırılması yolları arananda maarifçilik heç nə ilə əvəz olunan deyildi, hər seydən əvvəl gəlirdi.

Maarifçilik istisna olmaqla yuxarıda qeyd edilən ideyalardan, cəmiyyətin inkişafı yolunu müəyyən etməli olan ictimai-siyasi ideallardan hər birinin liderləri və qızgın tərəfdarları olduğu kimi əleyhdarları da vardi. İdeyalar uğrunda gedən mübarizə, öz idealının yeganə doğru yol olduğunu sübut etmək üçün sərf olunan istedad, zəka, enerji və təşkilatlıq qabiliyyəti - bunlar idi tərəqqinin ümidi və sirri. Təbii ki, siyasi və ədəbi-publisistik hərəkata ilham verən, onu qızışdırıran, onu irəli aparan rəqabət və mübarizə liderləri qarşı-qarşıya qoyur, onları çox vaxt barışmaz hala götürür. Azərbaycan kontekstində buna aid irəlidə kiçik işarələr olacaq (hərçənd ki, məqsədimiz bu deyil), kənardan isə bizim məsələlərlə və dövrlə səsləşən bir misal gətirməklə kifayətlənəcəyik: 1920-21-ci illərdə Hindistanın Böyük Britaniya ilə münasibətlərinin keyfiyyətcə yenidən qurulması yolları barədə iki böyük hind patriotu - Mahatma Qandi və Rabindranat Taqor arasında gedən, qarşılıqlı hörmətə baxmayaraq onları bir-birinə qarşı qoyan sərt polemika dünyaya səs salmışdı.

Bir çox hallarda tarixi keçmişimizə öz siyasi mənsubiyəti və idealları ilə yanaşan tədqiqatçı və ya



### Əlimərdan bəy Topçubaşov

publisist o zamanın mübarizə mənzərəsinə yeni rənglər qatmaqla ya onu qatlaşdırır və ya «milli iş, milli birlək naminə», ya da tarixi şəxsiyyəti ideallaşdırmaq məqsədilə müəyyən faktların üstünü vurmamağı lazımlı bilir. O günlərin mübarizəsi çox zaman müxtəlif bucaqlar altında günümüzə proyeksiyalanır, məsələn, günümüzün Nərimanovçuları ilə Rəsulzadəçiləri arasında qovğaya çevrilir; adətən ikincilər kəskin hücuma keçir, birincilər isə müdafiədə dayanır, tək-tək hallarda əks-hücuma keçirlər. (Küləyin hara əsməsindən asılı olaraq bu hücum-müdafıə istiqamətləri dəyişə bilir). Ayrı-ayrı səhnələr, maraqlı fraqmentlər araşdırılub üzə çıxarılsa da, o günlərin tam və gerçək mənzərəsi hələ çəkilməyib desək, dəyərli tədqiqatçılar qarşısında yəqin ki, böyük günah işlətmərik. Sirli və dumanlı pərdəsi heç zaman tam açılmayan həqiqət adlı elmi ideala yaxınlaşmaq üçün bütün yaratmaq fikrindən daşınaraq, sistemli və uzunmüddətli araşdırırmalar aparılmasına ehtiyac duyulur.

Böyük beşliyin yaşça ən kiçiyi olan M.Ə.Rəsulzadə ömrünün 50 ildən artıq böyük bir hissəsini getdərə güclənən və nəticədə aparıcı ideyası Azərbaycan muxtarıyyətdən müstəqil Azərbaycan dövlətçiliyinə çevrilən siyasi mübarizəyə və siyasi yazıçılığa həsr etdi. Tale Məmməd Əminə ömrünün

yarından çoxunu əhatə edən bir mühacirət həyatı hazırlayıbmış. Maddi və mənəvi çətinliklər, mühacirlərarası ziddiyətlər və çekişmələr onu öz mübarizə yolundan döndərə bilmədi. Bu ağır, məşəqqətli dövr ərzində onun siyasi iradəsi, əzmi və inamı zəifləmədi, əksinə, yaş artdıqca daha da gücləndi, qələmi dayanmadı, daha da iti yazdı və dərinə işlədi.

Siyasi mədəniyyətin yüksək olmadığı ölkədə siyasi mübarizənin və milli hərəkatın canı bir tərəfdən siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının qurulması, siyasi plüralizmin formalşası ilə, digər yandan isə milli mətbuatın inkişafı ilə bağlıdır. M.Ə.Rəsulzadə öz həyatı, mübarizəsi və yaradıcılığı ilə bu fikrə işiq tutmuş, bu fikrin gerəkliliyə qovuşması üçün böyük əmək sə etmişdir. O, gəncliyindən ictimai birliklərin yaradılmasını vacib hesab etmiş, xeyriyyə və maarifçiliklə məşğul olan cəmiyyətlərdə fəallıq göstərmiş, o zamankı Azərbaycanın ən güclü partiyası olan «Müsavat»ın sədri və baş ideoloqu olmuş, Türkiyə və Avropada siyasi məramlı dərnəklər qurmuşdur. Azərbaycan tarixində heç kəs Məmməd Əmin qədər müxtəlif coğrafiyada - Qafqazda, İranda, Türkiyədə, Avropa ölkələrində müxtəlif mətbu orqanların - qəzet və jurnalların naşiri və redaktoru olmayıb. O, Ə.Ağaoğlu ilə bərabər, Azərbaycan tarixində ən çox siyasi-publisistik məqalələr və kitabçalar yanan müəlliflər sırasındadır (onların, həmçinin digər yaradıcı siyasi liderlərin əsərləri külli, təəssüf ki, nəşr olunmayıb). Y.Akçura, Əhməd bəyin zarafatla dediyi sözləri xatırlayır: «Hayatımda yazdığını makaleler, hepsi bir araya getirilse Bakü'den İstanbul'a kadar bir geniş yol meydana getirebilir».

18 yaşından siyasetə qoşulan Məmməd Əmin tezliklə qələmə də qurşandı, 1906-ci ildən başlayaraq yazıları sıxləşdi, mövzuca kifayət qədər rəngbərəng oldu - siyaset, təhsil, mədəni və iqtisadi məsələlər, ədəbi əsərlər. Bu, siyasetdə sosialist düşüncəsinin gücləndiyi və millətçiliyin oyanmağa başladığı, Məmməd Əminin isə qələmini itilədiyi dövr oldu.



### Əli bəy Hüseynzadə

Dünyada və bölgədə baş verən hadisələr, o cümlədən 1905-ci il Rus inqilabı, bir az sonra İranda başlanan Məşrutə inqilabı, Osmanlıda aparıcı gücə çevrilən Jön (Gənc) Türklər hərəkatı, Erməni-Müsəlman davası adlanan qanlı qarşidurma, ermənilərin qurduqları «Daşnakstüt» və digər siyasi partiyaların anti-azərbaycan, anti-türk siyaseti Azərbaycanda da siyasi oyanma və siyasi təşkilatlanmaya gətirib çıxardı. «Hümmət» (N.Nərimanov, M.Ə.Rəsulzadə, M.Əzizbəyov və b.), «Difai» (Nəsib bəy Yusifbəyli, Ə.Ağaoğlu və b.), «Ümumrusiya Müsəlmanları İttifaqı» (Ə.Topçubaşov, İ.Qasprinski, Y.Akçura və b.) siyasi partiyaları və görünməmiş vüsət alan mətbuat bu oyanma və təşkilatlanmanın nəticəsi idi (və onlara xidmət edirdi). Rusiyada Kazan və Krim tatarları, Azərbaycan türkləri, Osmanlıda İstanbul intellektualları bir-biri ilə sıx əlaqədə idi, bir yerdə doğulan ideya onların arasında dolaşır, dövr edir, digər yerlərdə davamını tapır, güclənirdi. «Siyasi fəallıq qan qohumluğu barədə böyük inam yarada bilər» (M.Weber).

1908-1911-ci illər M.Ə.Rəsulzadənin İran dövrüdür. İrani gəzib-dolaşdı, Məşrutə inqilabının içində yaşadı, fəaliyyət göstərdi. Səttarxan, Bağırxan, Seyid Həsən Tağızadə ilə yaxından tanış oldu. «Tərəqqi» qəzetində maraqlı «İran məktubları»nı çap etdirdi. Sosial-demokratlara rəqib

olan siyasi partiyaların tənqidinə həsr olunmuş xüsusi əsər yazdı. İran sosial-demokrat partiyasının orqanı rolunu oynayan «İran-i Nou» adlı Avropa tipli ilk İran qəzetiinin redaktoru oldu. Fars dilini ciddi şəkildə inkişaf etdirməyə girişdi; bu, ona sonralar da, farsdilli ədəbiyyata aid əsərlər yazarkən, lazım gələcəkdi. «İran-i Nou» qəzetiinin ictimai-siyasi mühitə və İranda jurnalistikanın inkişafına təsiri misilsiz idi. Anti-imperialist və anti-Rusiya ağırlıqlı, lakin rus sosial-demokratları ilə həmrəylik ruhunda təqdim olunan dünya və bölgə xəbərləri və əlbəttə, milli məsələlər qəzetiň əsas məzini təşkil edirdi. Oxularının siyasi və ədəbi zövqünü də formalasdırmağa çalışan qəzet İranda ilk dəfə marksizmin əsas müddəalarını ciddi şəkildə izah edir, «Kommunist Partiyasının manifesti», «Kapital», «Siyasi iqtisadin tənqidinə dair» kimi əsərlərin şərhinə girişir, gənc Lahuti və Məlik Əl-Şuarə Baharin şerləri ilə yanaşı L.Tolstoy və A. Dūmadan farscaya tərcümələr verirdi. «İran-i Nou»dakı uyğun yazıldan təsirlənən Tehran qəzətlərinin çapçıları İranda ilk həmkarlar ittifaqı yaradılmasını bəyan edərək nümayişə çıxmışdır.

S.H.Tağızadə və M.Ə. Rəsulzadənin mühüm rol oynadıqları sosial-demokratların Bakıda fəaliyyət göstərən İran sosial-demokratları ilə, eləcə də artıq Tehranda yaşayan Səttarxan və Bağırxanla ciddi mövqə fərqləri də bu zamana təsadüf edir. İrandakı qüvvələr nisbətinin dəyişməsi və Rus diplomatlarının təzyiqi nəticəsində M.Ə. Rəsulzadə 1911-ci ilin mayında İrani tərk edib Türkiyəyə getməyə məcbur oldu.

Rusyanı inqilaba hazırlayan sosial-demokrat hərəkatına qarşı hökumətin qəzəbi siyasətdə kəsərli sözü olan heç kəsdən yan keçmədi. Ya təhlükəli gizli fəaliyyət keçməli, ya da mühacirətə getməli - başqa yol qalmamışdı. Millət işi ilə məşğul ola bilən savadlı liderlərin varlığını həyati vacib hesab edən Ü. Hacıbəyov 27 avqust 1909-cu ildə «Tərəqqi» qəzetində yazırı: «...Üzümüzü ağardan və haqqımızın paybəşik olmasına namusi-millisi yol verməyənlərimiz var idisə, o da Əhməd bəy idi. Onu vətəndən

*Nəriman Nərimanov*

qaçırtıdalar... Əhməd bəydən keçəndən sonra doktor Qarabəy Qarabəyov idi (həkim, jurnalist və ictimai xadim, 1874-1953-H.İ.). Onu da vətəndən qaçırtıdalar. Bunlardan başqa, Əlimərdən bəy Topçubaşov idi, onu da vətəndən qaçırtıdalar. Bunlardan savayı doktor Nəriman Nərimanov idi, onu da qazamata saldırıb, bir böyük külfətini acqoydurdular».

Coxları üçün ən uyğun yer Türkiyə idi. Məmməd Əminin yaxından dostlaşlığı və oxşar, hətta daha ciddi səbəblər üzündən İrandan ayrılan S.H.Tağızadə, eləcə də Azərbaycandan Ə.Ağaoğlu və Ə.Hüseynzadə də orada idilər (uyğun olaraq 1908-ci ilin sonlarından və 1910-cu ildən etibarən). Türkçülük, türk millətçilik tarixində xüsusi yeri olan Volqa tatarı Yusuf Akçura (Akçurin, Akçuraoğlu) da Ə.Ağaoğlu ilə təxminən eyni vaxtda İstanbulla gəlmişdi. Y.Akçura 1904-cü ildə Qahirədə nəşr olunan «Türk» qəzeti səhifələrində «Üç Tarz-ı Siyaset» adlı məqalə yazmış və Osmanlı dövlətinə və xalqına xitabən «Osmanlıcılık, İslamlıcılık və Türkçülük» şurəsini ortaya atmışdı. «Osmanlıcılık» dedikdə birinci növbədə dövlətçilik (Osmanlılar üçün!) nəzərdə tutulurdu. Ə.Hüseynzadə də əvvəllər yazdığı, amma həmin ildə həmin qəzetdə işiq üzü görən «Mektub-ı Mahsus» məqaləsində və 1905-1906-ci illərdə «Həyat» qəzeti və «Füyuzat»

dərgisində çap olunan məqalələrində siyasi Türkçülüyün və Turancılığın əsas müddəalarını bəyan etmiş, o cümlədən özünün məşhur «Türkləşmək, İslamllaşmaq, Avropalaşmaq» şurəsini səsləndirmişdi. Bu üçlüyün sonuncu maddəsi, yəni Avropalaşmaq, Y.Akçuranın mövcud dövlətçiliyi gücləndirməyə, müəyyən mənada keçmişdir saxlamağa çağırın «Osmanlıcılık» maddəsi əvəzinə göləcəyə doğru hərəkət etmək, Avropa mədəniyyətini mənimsemək şurəsi idi. «Kısacısı Hüseyinzadə Ali Bey, ... merkez Osmanlı devleti olmaq üzərə, Türkçülük, Bütün Türkçülük, hətta Panturanistlik fikri akımına ilk açıkkı veren adamdır.... Onun şairane Turancılığı, 1908-den sonra, İstanbul'da digər Turancıları, başlıca Gökalp Ziya'yı yaratmışdır» (Yusuf Akçura). Ə.Hüseynzadədən sonra Türkçülüyün sistemli nəzəriyyə kimi daha da inkişaf etdirilməsi Ziya bəyin üzərinə düşdü.

Eyni dövrdə və daha əvvəllərdə siyasi və mədəni türkçülüyün inkişafı istiqamətində İsmayıllı bəy Qasprinskinin və Ə.Topçubaşovun oynadıqları mühüm rol da xüsuslu qeyd olunmalıdır. Əlbəttə ki, M.F.Axundzadənin sadə xalq dilində yazdığı komediyalarının və Həsən bəy Zərdabinin «Əkinçi» qəzətinin Azərbaycanda ədəbi-ruhi türkçülüyün və azərbaycançılığın sonrakı gedisinə göstərdiyi həlledici təsirdən heç cür yan keçmək olmaz. Osmanlıda isə 1899-cu ildə nəşr edilən kiçik «Türkçə Şirələr» kitabçası Türk dili və Türk millətçilik coşgusunun uverturasına çevrildi, fəxrlə

#### *Ben bir Türküm, dinim, cinsim uludur*

- deyən müəllif - Mehmet Emin bey Yurdakul milli şair ünvanı qazanaraq, türk dilinin ən təbii və gözəl nümunələrini və türklüyü dərin sevgini nümayiş etdirdi. Mehmet Emin bey Osmanlı lisanı adlanan və ərəb, fars, türk dillərinin qarışıığı olan bir dil əvəzinə sadə xalq türk dilini səhnəyə çıxarmaqla türkçülüyə, milliyyət hissinə meydan açdı.

Siyasıləşməni hazırlayan bünövrə öncə ədəbiyyat, arxasında mətbuatdır.

“Türkçülük hərəkatının belə geniş vüsət aldığı

İstanbula gələn M.Ə.Rəsulzadə adlarını çəkdiyimiz siyasi liderlərin və ideoloqların hamisindən gənc idi. O, öyrətməyə deyil, öyrənməyə gəlmışdı (Burada Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Z.Gökalp kimi nüfuzlu nəzəriyyəçilər və müəllimlər vardi). İrandakından fərqli olaraq Məmməd Əminin İstanbulda yeni qəzet təsis etməsinə də o qədər ehtiyac yoxdu; «Türk Yurdu» dərgisi və «Türk Ocağı» cəmiyyəti geniş fəaliyyət göstərirdi. Burada Məmməd Əmin hamidən yaxşı bildiyi bir sahəni işıqlandırmağı qərara aldı, «Türk Yurdu»nda «İran Türk'ləri» adlı yazılarını çap etdirdi.

İran və İstanbul təcrübəsi ilə yetkinləşmiş siyasetçi kimi 1913-cü il Bakıya qaydan M.Ə.Rəsulzadə «Müsavat» partiyasının əsas ideoloquna çevrildi, milli tərəqqi məsələlərini araşdırın məqalələrini yazdı, Rusiya müsəlmanlarına Rusiya daxilində bərabər hüquqlar əldə etmək məqsədi güdən sosial-demokrat və islami-türk əsaslı siyasi program irəli sürdü. O, geniş əhatəli və cəlbedici programı olan «Müsavat»ı sistemli şəkildə görülən işlərin nəticəsində ciddi bir partiyaya çevirməyi bacardı; 1915-də nəşrinə başladığı «Açıq söz» qəzeti də bu məqsədə xidmət edirdi.

Rusiya tarixində yeni səhifə açan 1917-ci il Fevral inqilabı rus milləti içindəki qarşılamanı daha da dərinləşdirdi, hakimiyyət uğrunda mübarizə şiddətləndi. Bu vurhavurda qeyri-rus millətlər tamam çəş-baş qalmışdı. Nə olacaq? Nə etməli? Kiminlə bir yerdə olmalı? Kimə arxalanmalı? Burada hadisələrə mümkün qədər soyuq məntiqlə, hiss-həyəcansız, bu günün deyil, baş verdiyi zamanın gözü və gözləntiləri ilə baxmağa ehtiyac var.

1917-ci il, 15-20 aprel, Bakıda Qafqaz müsəlmanlarının qurultayı və 1-11 may, Moskvada Rusiya müsəlmanlarının qurultayı Məmməd Əminin qızığın təbliğ etdiyi Rusyanın ərazi-muxtariyyət prinsipi əsasında qurulması fikrinə səs verdi. Beləliklə, M.Ə.Rəsulzadə Ə.Topçubaşovla birlikdə milli muxtariyyət uğrunda mübarizəyə liderlik etməyə başladı. Ə.Hüseynzadə hadisələri uzaqdan - İstanbuldan izləyirdi. Osmanlı ordusunun müşaviri

rolunda 1918-ci ildə Bakıya dönen Ə.Ağaoğlu 1919-cu ildə Versal konfransına gedən nümayəndə heyətinin tərkibində, bu dəfə həmişəlik, Azərbaycandan ayrılaçaqdı. N.Nərimanov isə eyni ərazi-muxtariyyət prinsipini və millətlərin öz müqəddərətini təyin etmək hüququnu sosial-demokratlarla, RSDFP ilə bir olmaq vasitəsilə həyata keçirmək düşüncəsində və niyyətində idi.

Milli əyalətlərdə bolşeviklər nisbətən zəif idilər, 1917-nin oktyabrında Bakı Sovetinə seçkilərdə olduğu kimi - bolşeviklər Müsavat, Eserlər və Daşnaksütündən sonra yalnız dördüncü yeri tutmuşdu. Lakin Mərkəzi Rusiyada bolşeviklərin hakimiyyəti ələ alması və xalqlara azadlıq və etməsi onların əyalətlərdə və milli ərazilərdə də güclənməsinə təkan verirdi. Mövcud siyasi cərəyanlardan yalnız və yalnız özlərini bolşevik adlandırmış bu qüvvələr millətlərə azadlıq və dövlətçilik verməyi öz proqramlarına daxil etmişdilər. Get-gedə güclənən bu haqq-ədalət və bərabərlik carçıları ilə niyə də birlikdə olmayasan?! Görünür ki, müstəqil milli dövlətlərin ayaq üstə durması və yaşaması vaxtı yetişməmişdi, tarix hələ Rusiya imperiyasını dağıtmək həddinə gəlib çatmamışdı (Uzun zaman can verməkdə olan Osmanlinin isə dağılacağı gözlənilirdi, daha doğrusunu desək, böyük dövlətlər tərəfindən planlaşdırılmışdı). Üstəlik, bolşeviklərlə üz-üzə duran, ölüm-dirim savaşına çıxan rus siyasi və hərbi müxalifəti Rusiyani unitar dövlət kimi bərpa etmək fikrini açıq elan etmişdi. Nərimanov bunu göründü, əks yolu - bolşeviklərsiz dövlət qurmaq siyasetini o, «xalqın həyatı ilə cinayətkarcasına oynamamaq», xalqı aldatmaq, reallıqdan uzaqlaşdırmaq, fəlakətə sürükləmək kimi qiymətləndirirdi. N.Nərimanov və M.Ə.Rəsulzadə, milli hərəkatın bu iki görkəmli lideri ayrı-ayrı yollarla getsələr də, hər ikisi güclü milli hissiyata malik sosial-demokrat düşüncəli siyasetçi idi, hər ikisi Azərbaycan adlı dövlətin qurulması arzusunda idi.

(Davamı var)